

## 80 yaşlı cavan aşiq - Aslan Kosalı

Aşiq Aslan Kosalı yalnız Qarayazı mahalının deyil, ümumilikdə Borçalı aşiq məktəbinin sayılıb-seçilən nümayəndələrindəndir. Aşiq sənətinin *“ağır otur, batman gəl”* bir sənət olduğunu yaxşı dərk edən aşiq Aslan, bu sənətin xalq arasında hörmət qazanması yolunda can qoyan, bu şərəfli sənəti yaşadan, ona nəfəs verən ustad aşıqlarımızdandır.

Aşiq Aslan yaradıcı sənətkardır, söz oxumaqla yanaşı, həm də söz qoşan sənətkarlarımızdandır. Açığını deyim ki, hər bir aşiq kimi onun da söz qoşub, şeir yazdığını bilsəm də, bu qədər incə, zərif şeirlərinin varlığından xəbərsizdim aşiq Aslanın. Çoxlarına məlum olamayan bu şeirləri toplayıb kitab halına salmaq təşəbbüsündə bulunan dostum Vahid Ömərliyə hədsiz təşəkkür edirəm. Sən demə ləhcəmiz qədər şirinmiş, duzluymuş aşiq Aslanın şeirləri:

Piyalə gözlər üstündə  
Qaş dartınıb yana Nərgiz.  
Nə səbəbə öyünməsin  
Səni doğan ana, Nərgiz.

Sonasisan göy göllərin,  
Gözəlisən sən ellərin,  
Dəysə şəfalı əllərin,  
Xəstə gələr cana, Nərgiz.

Nə qədər sadə, yaddaqalan, cazibədar!

Aşiq Aslanın el şairləri ilə duzlu-məzəli deyişmələri, məhəbbət şeirləri, eli-obanı, vətəni vəsf edən, eyni zamanda nəsihət xarakterli şeirləri gənclərdə aşiq

sənətinə, saza, sözə olan bağlılığı, hörmət və sevgini birə min artırır. Aşığı el yetişdirib, yaşatdığı kimi, eli də onun qəhrəman oğulları, el sənətkarları, o cümlədən aşıqlar yaşadarlar. Məhz onların, el şairlərinin, aşıqların sözlərində, sazlarında yaşayır elin-obanın adı, tarixi.

Aslandan sən eşit böylə tədbiri.

Yuyulmaqla çıxar paltarın kiri,

Ya güc topla qır, oxala zənciri,

Ya da bu dəhşətə döz vətənimdə - deyən Aslan Kosalı gənclərə vətən məhəbbəti ilə dolu öyüt-nəsihətlərini verir, onları nə olursa olsun heç vaxt vətəni tərk etməməyə çağırır.

Aşıqlıq sənətində ən vacib dəyərlərdən biri, ustadına hörmət, ustadına ehtiramdır. *“Bir şayird ki ustadına kəm baxa, onun gözlərinə qan damar-damar”* deyib, Dədə Ələsgər. Bu baxımdan aşıq Aslan öz ustadına hədsiz məhəbbəti və ehtiramı olan bir el sənətkarı kimi yaddaşlarda qalacaq. Mən, *“Ustad deyib kamilliyinə vuruldum, Aşıq Alxan qüdrətinə baş aydim”* deyən Aşıq Aslanı, bütün məclislərdə başqa söz xiridarları ilə yanaşı, öz ustadının – Borçalı aşıq məktəbinin ən məşhur nümayəndələrindən olan aşıq Alxan Qarayazlının sözlərini oxuyan görmüşəm. Aşıq Alxan Qarayazlının şirin şeirləri ilə məclisdəkilərin kefinə kef qatan Aşıq Aslan indi özü bir ustaddır, bir məktəbdir.

80 yaşında da inanılmaz gümrəh görünən (allah bəd nəzərdən qorusun) aşıq Aslan üzünü ulu dağlara tutub deyir:

Bəşər yaranandan bəri,

Hüsnünə çoxdur müştəri,

Sən əbədi, biz köçəri,

Ömrümüz havayı dağlar.

Yox, Aslan əmi. Havayı keçmədi ömrünüz. Ulu Dədə Qorqudun xeyir duası ilə dünyanı başına götürən, tarix boyu Türkün varlığının bir timsalına çevrilən ulu ozan sənətini təmsil etdiyiniz üçün, onu yaşatdığınız üçün, havayı keçmədi Sizin ömrünüz.

Bir də ki, həyat hələ davam edir. Məncə Siz hələ çox şirin nəğmələr qoşacaq, çox məclislərdən gələcək Sizin o, gur, eyni zamanda məlahətli səsiniz.

Qoy həmişə telli saz sinənizdə olsun, Aslan əmi!

Isaxan Isaxanlı

***Mənbə:***

***Aşıq Aslanın ozan dünyası. Tərtib edəni və redaktoru Vahid Ömərli. "Borçalı" cəmiyyəti kitabxanasından, "Avropa" nəşriyyatı, Bakı- 2009. səh. 170-172***